

ISSN-0207-4710

2014-cü il

# ÖYARÇİN


2



Hekayə

Nağıl

Şeir



# ALIM OĞLU

(Hind nağılı)

Tanınmış bir hökmdarın sarayında şairler və alımlar çox böyük hörmət sahibi idilər. Bunların arasında müdrik bir insan var idi. Elə buna görə də hamı ona elm xəzinəsi deyirdi.

Bir gün həmin insan dünyasını dəyişdi. Hökmdar atanın yerinə oğlunu təyin elədi. Ancaq bilikli adamın oğlu olmaq hələ bilikli adam olmaq demək deyil.

Atasının yerinə təyin edilmiş oğlanın sırrı tezliklə açıldı. Saraydakı digər panditlər (alımlar) anladılar ki, yeni başçı savadsızın biridir.

Bir dəfə həmin adamlar hökmdarın yanına gedib dedilər:

- Maxarac (ey qüdrətli hökmdar), Sizin başçı təyin elədiyiniz oğlan əslində savadsızın və axmağın biridir. Onun alimliyi bir qəpiyə dəyməz. Belə adamın bizə başçılıq eləməsi təhqiramızdır. İnanmırınsızsa, onu özünüz sınayın.

Çar təəccübəndi. Çünkü bu oğlanın atası çox bilikli bir adam idi. Oğlu da zahirən atasına çox bənzəyirdi.

Çar Pradib sarayda tez-tez təşkil edilən yiğincaqların birində oğlunu yanına çağırıb soruşdu:

-Ey müdrik insan – Pandit! Mən görürəm ki, bəzi adamlar çaydan tıdbaşa tuturlar. Başa düşə bilmirəm ki, onlar

bunu nə üçün eləyirlər. Bəlkə buşdu:  
səbəbinə sən bilirsən?

Gənc oğlan bir qədər düşünüb dənsa, balıqlar nə edərlər?

-Maxarac! Məsələ burasındad-Maxarac, hamısı qaçıb ağaca çıxar. tıdbağanın çox dadlı südü olur. (kmdar özünü gülməkdən zorla yunundan isə Kaşmir şalı toxuyurlar.)layıb soruşdu:

Bu sözləri eşidən hökmdar qəh-Bəs balıqlar ağaca necə çıxa bicekib güldü. Bütün saray əhli dəeklər? qosuldu. Şah başa düşdü ki, alınləcə çıxacaqlar? – Oğlan təəccüb-başçı təyin elədiyi insan lap axmək yekəsidir. Ancaq zarafat xətrinə onda

-Alim oğlu, əgər körfəzin suyu od tutub

ləndi. Bir az fikirləşəndən sonra əminliklə dedi:

-İnəklər necə çıxırsa, onlar da eləcə...

Çar qəşş eləyənə qədər güldü. Sonra dedi ki, qoy bu oğlan bizim sarayda qalsın. Ancaq onu bu gündən sarayın baş təlxəyi təyin edirəm. Adı isə əvvəlki kimi Pandit oğlu (alim oğlu) qalacaq...

Tərcümə edib işləyəni R.Y.Əliyev

 Rəssam  
Aytən





Sözləri: Rafiq Yusifoğlu  
Musiqisi: Rəşid Şəfəq

## XOCALI

Neçə-neçə kəndin yanıb,  
Düşmən marıqda dayanıb.  
Odlu bir nifrət oyanıb,  
Qəlbimdə səbir sözünə.

Köksümüzdən vurulmuşuq,  
El içində xar olmuşuq.  
Bir ölmüşük, dirilmişik,  
Həsrətik qəbir üzünə...


Qan ağlayan nəmlı gözlər  
Nə qədər yerə baxacaq?  
Allah, mənim ürəyimdən  
Bu tikan nə vaxt çıxacaq?

Rəşid Şəfəq

Azərbaycanın Əməkdar Mədəniyyət xadimi, bəstəkar

*Moderato*

1. Nə - çə - ne - çə kən. dinya - nıb. düs. man ma. rig. da  
da - ya. nıb. Od. lu bir nif - rat o - ya. nıb.  
gəl - bim. da "sa - bir" sö - zü - na qan aq. la. yangamlı göz.  
- lar na qə - dər ye - ra ba - xa - cəq?  
Al - lah, ma - nim ü - ra - yım. dən  
bu ti - kan na vaxt ci - xa - cəq? (2002)





Idə  
miş  
ları  
ap!



ENGEL

Rəssam  
Aytən





## İT VƏ PIŞİK

(Afrika nağılı)

**B**ir zamanlar ovunu qoxu ilə tapmağı yalnız pişik bacarırdı. İt düşündü: "Pişiyin bəxti gətirib. Öz ovunun yerini qoxu ilə müəyyən edə bilir. O biri heyvanlar isə öz ovlarını gözləri ilə görməsələr onları tutu bilmirlər".

İt belə qərara gəldi ki, pişiyin yanına gedib müxtəlif əşyaları qoxusu ilə tapmağın yollarını öyrənsin.

Pişik razılaşdı. İti yavaş-yavaş öyrətməyə başladı. Bir az vaxt keçəndən sonra İt düşündü ki, daha hər şeyi bilir. Ona görə Pişiyə dedi ki, daha öz evinə qayıtmışın vaxtı çatıb. Daha mən iyilmə qabiliyyətimlə özümə kifayət qədər qida tapa bilərəm! Pişik dedi:

-Tələsmə, sən hələ çox şeyi öyrənməmisən. İt isə onunla razılaşmadı. Pişik istər-istəməz İtlə razılaşdı. Ancaq dedi ki, bu gecə qal, sabah çıxıb gedərsən.

Gecə İt yatanda Pişik çıxıb getdi. Bilmək istədi ki, İt qoxusu ilə onu tapa biləcəkmi?

İt yuxudan oyanıb Pişiyi yanında görmədi. Ancaq qətiyyən narahat olmadı. Pişiyin iyi ilə onun dalınca düşdü. Az getdi, üz getdi, dərə-təpə düz getdi,

gəlib bir meşəyə çıxdı. İt qoxu ilə Pişiyin yanına gəlib çıxsa da, onu bilmədi. Özünü o koldan-bu kola və başını o yandan-bu yana soxdu, o də üstündən-bu daşın üstünə tullandı, caq pişiyi tapa bilmədi ki, bilmədi...

Pişik isə bir ağacın başına səssizcə itin hərəkətlərinə baxıb gələzzət alırdı. Nəhayət, o qışkırdı:

-Hə, de görüm, mən hardayam? məni bilirsən nəyə görə tapa bilmirs Ona görə ki, səbrin çatmadı, hər axıra kimi öyrənmədin. Sən qoxu ilə tapmağı yerdə bacarırsan. Ağacın bəna dırmaşıb ovu tutmaq isə sənlik də Ona görə ki, sən tələsдин. Mən sənə şeyi öyrədə bilmədim.

Bax elə o vaxtdan İt ağaca çıxmış bacarmır.

Tərcümə edib işləyən R.Y.Ə





## QALMAQAL

**Aparıcı** (səhnədən):

Qışqırıldılar:

**Qızlar**: Qalma!

**Oğlanlar**: Qal!

**Qızlar**: Qal!

**Oğlanlar**: Qalma!

**Aparıcı**: Düşdü yaman

Zaldakı uşaqlar: (xorla)

Qalmaqal!

Musiqi: Rəşid Şəfəq  
Söz: Rafiq Yusifoğlu

(Aparıcı - sahnədən) f Qızlar oğlanlar gizlər oğlanlar  
 Qal-ma! Qal-ma! Qal-ma! Qal-ma! Qal-ma!  
 Qal-ma! Qal-ma! Qal-ma! Qal-ma! Qal-ma! Qal-ma!  
 Qal-ma! Qal-ma! Qal-ma! Qal-ma! Qal-ma! Qal-ma!  
 Solist home ff  
 Düş-dü ya-man gal-ma-ğal!



Balaca  
Zəhranın 4 yaşı  
tamam olması  
münasibətilə  
bibiləri  
təbrik edir!



**MURAD KƏNANOĞLU**  
(5 yaş)

### DEYİMLƏR

\*\*\*

Qar yağır,  
Murad sevinir.  
Qar topu oynayacam,  
ay can, ay can.  
Nənə:- yox- deyir,

\*\*\*

Dəniz sahili,  
Yağış yağır.  
Adamlar çətirdə,  
Murad düşünür.  
Nənə  
- Dənizdəki su islanmir?  
Dənizin çətiri yoxmu?

hava şaxtadır,  
əllərin üşüyər.  
-Yox, ay nənə, əllərim  
qara dəyən kimi  
qar əriyəcək.  
Əllərim üzüməyəcək...

\*\*\*

Yenə dəniz sahili,  
Murad dənizə bax.  
Sevincək deyir:-  
- Su axır, su axır,  
dalğalar sahili döy  
amma, su yerə töl  
Muradın səsini eşi  
Tez dillənib deyirlə  
Biz göylərdən tökü

Rəssam  
Aytən